



Azərbaycan dünyaya
günəş kimi doğacaq.
Heydər ƏLİYEV

Xalqın sözü haqq sözüdür

LERİK



Nº 14-15 (567-568)

23 iyun 2018-ci il

Qəzet 1937-ci ildən çıxır

Qiyməti 40 qəpik

Milli qurtuluşun təntənəsi

Lerik Rayon İcra Hakimiyyətinin inzibati idarə binasında Azərbaycan xalqının Milli Qurtuluş Günü münasibəti ilə ümumrəyon tədbiri keçirilmişdir.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov tədbir iştirakçılarını 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramları münasibəti ilə təbrik etdi, xoş arzularını çatdırdı. Bildirdi ki, bu günlərdə xalqımız dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas olunduğu mühüm tarixi hadisənin - xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanı ikinci dəfə hakimiyyətə gəlməsinin növbəti ildönümünü, 15 İyun-Milli Qurtuluş Günü böyük bayram əhvali-ruhiyyəsi ilə qeyd edir. Ulu öndərin 25 il əvvəl - 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə respublikada vətəndaş müharibəsinin qarşısını almış, dövlətimizin ərazisinin parçalanması təhlükəsi aradan qaldırılmış, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yaranmış, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi başlanmışdır.

Həmimizə məlumdur ki, 1991-ci il oktyabrın 18-də "Azərbaycan Respublikası



nın dövlət müstəqilliyi haqqında" Konstitusiyaya Aktının qəbul edilməsi ilə Azərbaycan öz dövlət müstəqilliyini bərpa etmiş, xalqın heç bir dəstəyi olmadan hakimiyyəti ələ keçirmiş, xalq tərəfindən seçilməmiş ozamanki iqtidar Ermənistanın dövlətimizə qarşı açıq hərbi təcavüzünün qarşısını almaq, Dağlıq Qarabağ bölgəsində yaşayın azərbaycanlıların təhlükəsizliyini təmin etmək, ordu quruculuğuna başlamaq

sine sürükləyirdi. Belə bir vəziyyətdə Ermənistanın silahlı qüvvələri torpaqlarımızın işğalını genişləndirirdi və bu da Azərbaycan xalqına qarşı bəşər tarixinin ən böyük qırğınlarından olan Xocalı soyqırımının həyata keçirilməsi ilə nəticələndi.

Belə bir vəziyyətdə Azərbaycan xalqı Heydər Əliyevin siyasi hakimiyyətə qayıtması tələbini daha qətiyyətlə irəli sürürdü. Hər gün ölkənin müxtəlif yerlərindən Naxçıvana nümayəndələr yollanırdı, teleqramlar göndərilirdi və Heydər Əliyev hakimiyyətə, çətin vaxtda xalqın həyətə çatmağa dəvət edilirdi. Xalq yeganə çıxış yolunu öz böyük oğlunun şəxsiyyətində, qətiyyət və zəkasında gördüdü. Xalq və tarix qarşısında məsuliyyət hissindən qorxuya düşən, digər tərəfdən, özünü yaratdığı problemlərdən çıxış yolu tapa bilməyən AXC-Müsavat rejimi xalqın bu haqlı tələbinə qarşısında davam getməyə bilmədi.

1993-cü il iyunun 9-da Heydər Əliyevin Bakıya gəlişi Azərbaycanı xilas və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşdü.

Həmin il iyunun 15-də müstəqil Azərbaycanın siyasi tarixinin ən şanlı günlərindən biri yaşandı: Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. Ulu öndər fədakarlıqla: "Ömrü-

mün qalan hissəsini də xalqıma qurban veririm", - söylədi.

Heydər Əliyevin şəxsiyyətini, həyat və fəaliyyətini təhlil edərkən bu gün tam məsuliyyətlə demək olar ki, o, müstəqil Azərbaycanın əsl memarı, qurucusu idi. Bu gün iqtisadiyyatımız sürətli inkişafına, ordumuzun gündən-günə güclənməsinə, dünya əlməne sürətlə inteqrasiya olunan elm və təhsilimizin, hər zaman dövlət qayğısı ilə əhatə olunan mədəniyyətimizin inkişafına, Azərbaycançılıq məfkurasının möhkəmləndirilməsinə, bir sözlə, müstəqil respublikamızın yeni tarixinin yaradılmasına o fenomen şəxsiyyətin, yəqinməz sərkərdənin bizə miras qoyduğu zəngin irs, strategiya nəticəsində nail olunmuşdur.

15 İyun tarixi eyni zamanda Heydər Əliyevlə Azərbaycan xalqının sarsılmaz birliyinin, həmrəyliyinin rəmzi təəcəssümü olduğu vurğulayan natiq ulu öndərin sağlam təməllər üzərində qurduğu siyasətin möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, Azərbaycanın müstəqil dövlət kimi dünyada tanındığını, iqtisadi inkişafına görə inkişaf etmiş dövlətlər sırasına qoşulduğunu, beynəlxalq tədbirlərə ev sahibliyi etdiyini və iri miqyaslı enerji layihə-

lərini həyata keçirdiyini vurğuladı.

Sonra tədbirdə Lerik Rayon İcra Hakimiyyəti başçısının müavini Arzu Vəliməmmədova mürəzə ilə çıxış edərək ümummilli lider Heydər Əliyevin Azərbaycanı ikinci dəfə hakimiyyətə gəlməsi və onun siyasi fəaliyyəti haqqında mürəzə edərək o dövrdə respublikada cərəyan edən hadisələr haqqında ətraflı məlumat verdi. YAP Lerik rayon təşkilatının aparat rəhbəri Elxan Qənbərov, rayon təhsil şöbəsinin əməkdaşı Qafur Xosiyev qeyd etdilər ki, Azərbaycan xalqının ümummilli lideri, ulu öndər Heydər Əliyevin 1993-cü il iyununda Bakıya gəlişi Azərbaycanı qurtuluş, xilasa və müstəqil dövlətçiliyə aparan yolun başlanğıcı kimi tarixə düşmüşdür. Ulu öndər böyük risklərə baxmayaraq, xilaskarlıq missiyasını cəsarətlə özünə götürdü. Biz bu gün də Qurtuluşun bəhrələrini götürür və həyatımızda hər an hiss edirik.

Sonda rayon icra hakimiyyəti başçısı tədbir iştirakçılarını bir daha bayramlar münasibətilə təbrik etdi, son illər cənab Prezidentin rəhbərliyi ilə həyata keçirilən Dövlət Proqramlarının uğurla icra edildiyini və 2018-ci ildə cənab Prezidentin müvafiq sərəncamları ilə rayonda görüləcək işləri diqqətə çatdırdı.

Dövlət qulluqçuları peşə bayramını qeyd etdilər



Lerik Rayon İcra Hakimiyyətinin inzibati binasında 23 İyun - "Dövlət qulluqçularının peşə bayramı günü" münasibətilə tədbir keçirildi.

Rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev tədbiri giriş nitqi ilə açaraq dövlət qulluğunda

çalışanları peşə bayramı münasibəti ilə təbrik etdi. Dövlət quruculuğu sahəsində aparılan islahatların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu diqqətə çatdıran natiq ulu öndər Heydər Əliyevin dövlətçilik ənənələri bu gün də Prezident

cənab İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi. Uğurlu dövlət quruculuğu siyasətinin ardıcıl həyata keçirilməsi nəticəsində respublikamızda dövlət idarəetmə sisteminin, o cümlədən dövlət qulluğunun təkmilləşdirilməsi üçün mühüm işlər görüldüyünü qeyd etdi.

Cənab Prezident tərəfindən 2006-cı ildə dövlət qulluqçularının peşə bayramı gününün təsis olunması, hər il bu bayram münasibəti ilə dövlət qulluqçularının təltif edilməsi dövlət qulluqçularına göstərilən diqqət və qayğının nəticəsi olduğunu vurğuladı.

Daha sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Cəlil Baxşiyev 23 İyun - "Dövlət qulluqçularının peşə bayramı günü"na həsr

olunmuş geniş mürəzə ilə çıxış etdi.

Tədbirdə YAP Lerik rayon təşkilatının aparat rəhbəri Elxan Qənbərov, təqəüddə olan dövlət qulluqçuları Qəhrəman Əliyev, İdris Şixəliyev, Dövlət İdarələri və İctimai Xidmət İşçiləri Həmkarlar İttifaqı Lerik rayon komitəsinin sədri Ələkbər Salayev və rayon mərkəzi xəstəxanasının baş həkimi Mübariz Ağayev çıxış edərək dövlət qulluqçularını peşə bayramı münasibəti ilə təbrik etdilər, çətin və şərəfli fəaliyyətlərində uğurlar arzuladılar.

Sonra dövlət qulluğunda səmərəli və qüsuruz fəaliyyət göstərən bir qrup dövlət qulluqçusuna rayon icra hakimiyyəti başçısı tərəfindən Fəxri Fərman və hədiyyələr təqdim edildi.

Vilq kəndində 80 şagird yerlik yeni modul tipli məktəblərin, Conu kənd tıbb məntəqəsi üçün yeni binanın tikiləcəyini qeyd edən natiq qarşıdan gələn illərdə də respublikamızın Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə daha da inkişaf edəcəyini əmin olduğunu bildirdi.

Səyyar görüş-qəbulda çıxış edən vətəndaşlardan Baxşiyəli İbadov, Məhərrəm Məhərramov, Elxan Cəhbarov, Nazim Şahmurov, Nizami Səferov çıxış edərək görülən işlərə görə minnətdarlıqlarını bildirdilər və Conu kənd məktəbinə şəhidin adının verilməsinə, əraziyə gələn elektrik xətlərinin bir nömrəli xəttə qoşulmasına, Qəvoyn kəndində "Xeyir-Şər" evinin tikintisinə və arızaların quyusunun qazılmasına, ərazinin telefonlaşdırılmasına, Conu kənd ümumi orta məktəbinin bazasında tam orta məktəbin açılmasına və digər problemlərin həllinə köməklik göstərilməsinə xahiş etdilər.

Səyyar görüş-qəbulda rayon icra hakimiyyəti başçısı vətəndaşlar tərəfindən verilmiş təklif və qaldırılan problemlərin icrasına nail olmaq məqsədilə görüləcək tədbirləri qeyd etdi, aidiyyəti vəzifəli şəxslərə müvafiq tapşırıqlar verdi.

Tibb işçilərinin peşə bayramı



17 İyun - Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibəti ilə Heydər Əliyev Mərkəzində tədbir keçirildi.

Tədbiri giriş sözü ilə açan Lerik Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Mübariz Ağayev şərəfli peşə sahiblərinə tibb işçilərinin peşə bayramı günü, 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramları münasibəti ilə təbrik etdi. Bildirdi ki, Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncamla Respublikanın sosial inkişafı sahəsində tibb işçilərinin böyük xidmətləri və Azərbaycan Xalq Cümhuriyyətinin ilk Səhiyyə Nazirliyinin 1918-ci il iyun

17-də yaradılması nəzərə alınaraq hər il iyunun 17-si Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü kimi qeyd olunur.

1960-cı illərin sonu - 1970-ci illərin əvvəlləri, ulu öndər Heydər Əliyevin hakimiyyətə gəliyi ilk aylardan başlayaraq Azərbaycanın sosial-iqtisadi, elmi-mədəni həyatında böyük canlanma yaranmış. Bütün sahələrdə olduğu kimi, səhiyyədə də inkişaf dövrü başladı. Təkcə 1970-1980-ci illərdə Azərbaycanda yüzlərlə iri səhiyyə obyektləri inşa edilmişdir.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin xüsusi diqqət və qayğısı sayəsində ölkəmizin səhiyyə sistemi gün-

dən-günə inkişaf edir, paytaxtda və bölgələrdə müxtəlif tibb müəssisələrinin fəaliyyəti üçün maddi-texniki baza gücləndirilir.

Sonra tədbirdə rayon mərkəzi xəstəxanasının şöbə müdiri, Əməkdar həkim Sadiq Rıfıqulayev, Soru kənd həkim məntəqəsinin müdiri Eldar Cəfərov, rayon prokuroru Bəhrüz İbrahimov və polis şöbəsinin rəisi Hüseynali Məlikov çıxış edərək ölkədə bütün sahələrdə olduğu kimi, səhiyyə sahəsində də inkişafın və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində böyük tədbirlərin həyata keçirildiyini vurğuladılar, rayonun səhiyyə sahəsinə, tibbi işçilərinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə etdilər.

Tədbirdə çıxış edən Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov tibb işçilərinin peşə bayramı, 15 İyun - Azərbaycan xalqının Milli Qurtuluş Günü və müqəddəs Ramazan bayramları münasibəti ilə təbrik edərək bildirdi ki, Azərbaycan səhiyyəsinin inkişafı ulu öndər Heydər Əliyevlə bağlıdır. Ölkə rəhbərliyinə qayıdışından dərhal sonra onun həyata keçirməyə başladığı islahatlar tibb sahəsində də öz bəhrəsini verdi. Ölkəmizdə çoxlu tibb müəssisələri, xəstəxanalar tikilib əhalinin istifadəsinə verilib, bir çox müxtəss-

sizlər xaricə göndərilərək öz peşə və bacarıqlarını inkişaf etdirib vətənə qayıtdılar.

Rayon icra hakimiyyəti başçısı ulu öndərin başladığı bu siyasi kursun bu gün də Azərbaycan Respublikası Prezidenti tərəfindən çox uğurla davam etdirildiyini qeyd etdi.

Əhalinin sağlamlığının qorunması, onlara tibbi yardımın göstərilməsi, sağlamlıqlarının mühafizəsi daim cənab Prezidentin diqqətində olduğunu, bu sahə üzrə əhaliyə göstərilən xidmət səviyyəsinin yaxşılaşdırılması üçün müvafiq qanunlar qəbul edildiyini, bir sıra sərəncamlar və qərarlar verildiyini vurğuladı.

Bildirdi ki, əvvəllər ölkəmizdə ürak əməliyyatları, orqan və sümük iliği transplantasiyası, müxtəlif göz əməliyyatları və digər mürəkkəb cərrahi prosedurlar üçün xaricə gedirdisə bu gün həmin əməliyyatlar nəinki paytaxtda, regionlarımızda da uğurla icra edilir. Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov səhiyyə sahəsində uzunmüddətli qüsuruz, səmərəli əmək fəaliyyətinə görə və 17 İyun - Azərbaycan Respublikası tibb işçilərinin peşə bayramı günü münasibəti ilə bir qrup tibb işçisinə Lerik Rayon İcra Hakimiyyətinin Fəxri fərmanları təqdim edilmişdir.

Vətəndaşlar dedilər...



Rayon icra hakimiyyəti başçısının, əlaqədar idarə və təşkilat rəhbərlərinin iştirakı ilə Conu kəndində Conu, Tülü, Vıjaker, Qəvoyn, Qışlaq, Loda, Vilq və Hübi kəndlərindən olan vətəndaşlarla səyyar görüş-qəbulu keçirildi.

Rayon icra hakimiyyəti başçısı Rövşən Bağirov görüş iştirakçılarını salamladı və qarşıdan gələn Ramazan bayramı münasibəti ilə təbrik etdi. Bildirdi ki, cənab Pre-

zidentin tapşırığına əsasən yerlərdə əhali ilə keçirilən səyyar görüş-qəbular qrafikinə uyğun olaraq bu gün növbəti dəfə sizlərə Conu kəndində görüşürük.

İcra hakimiyyəti başçısı Rövşən Bağirov Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə 2003-cü ildən başlayaraq regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul edilmiş Dövlət Proqramları barədə məlumat verdi və proq-

Ramazan bayramı münasibəti ilə iftar süfrəsi açıldı

Lerik şəhərindəki "Xeyir-şər" evində Lerik Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ramazan bayramı münasibəti ilə iftar süfrəsi açıldı.

İftar mərasimi rayonda fəaliyyət göstərən dini icmaların rəhbərləri tərəfindən Qurani-Kərimdən ayələrin oxunması ilə başlandı, Ramazan duaları oxundu.

Merasimdə Lerik Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağirov iftar süfrəsində iştirak edənləri salamlayaraq qarşıdan gələn müqəddəs Ramazan bayramı münasibəti ilə təbrik etdi. Azərbaycanda və eləcə də Lerik rayonunda açılan bu iftar süfrələrinin ölkəmizdəki ənənəvi tolerantlığı nümayiş etdirdiyini vurğuladı. Ölkəmizdə sabitlik, davamlı inkişaf,

birlik, vicdan azadlığı və tolerantlığın hökm sürməsinin ulu öndər Heydər Əliyevin təməlini qoyduğu müdrik siyasət nəticəsində mümkün olduğunu və bu siyasi kursu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin də uğurla davam etdirdiyini bildirdi. Cənab Prezidentin yürütdüyü siyasət nəticəsində Azərbaycanda tolerantlıq ənənələrinin daha da möhkəmləndiyini, ölkəmizdə məscid və dini ibadət yerlərinin inşa edildiyini diqqətə çatdırdı. Cənab Ali Baş Komandanın rəhbərliyi ilə işğal edilmiş bütün torpaqların azad edəcəyinə, Azərbaycanın ərazi bütövlüyünün bərpa edəcəyinə, o torpaqlarda da belə gözəl iftar süfrələrinin açılacağına əminliyini bildirdi.



İftar süfrəsində iştirak edənləri və onların arasında bütün rayon əhalisini müqəddəs ramazan bay-

ramı münasibəti ilə təbrik edən rayon icra hakimiyyəti başçısı xoş arzularını bildirdi.

Hər dəfə yol tikintisindən yazmağa gedəndə sonsuz fərəh hissi keçirirəm. Buna da səbəb yol tikinisi, ümumiyyətlə tikinti-quruculuq işləri ilə talmış olanda məni bürüyən qərribə duyğulardır. Həmişə də yeniliklərlə tanış olmağa gedəndə tələsmişəm, onları mətbuat vasitəsilə oxucuya, əhaliyə qəzet vasitəsilə çatdırmışam. Şahidi olmuşam: mühəndis-texniklər, əlləri torpaqla, zəhmətlə həmişə təmasda olan fəhlələr, sadə iş adamları necə də sevinirlər...

İndi, budur, yenə yolum Piran zonası üçün strateji əhəmiyyət daşıyan, 80 illər ərzində normal yolun olmasını gözləyən sakinlərlə görüşə gedirəm. Niyətimi duyan insanlar sevinirlər, yol çəkənlər fərəhlənirlər.

Bəri başdan qeyd edim ki, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq Azərbaycanda yol infrastrukturunun daha da təkmilləşdirilməsi müasirləşdirilməsi, yeni körpülərin və yolaçıların tikilməsi, magistral yolların salınması kimi sosial yönlü tədbirlərin həyata keçirilməsi Azərbaycan Prezidenti İlham Əliyevin şəxsi nəzarəti daim diqqət mərkəzindədir. Cənab Prezident magistral yolların açılış mərasimlərində iştirak edir, göstəriş və tövsiyələrini əsərgəmir. Ölkəmizdə rahat kənd yollarının salınması, mövcudların isə müasir səviyyədə yenidən qurulması hər bir bölgədə geniş vüsət alıb. Ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenidən qurulması

Yol, mədəniyyət, rahatlıq, ünsiyyət vasitəsi, bir sözlə, iqtisadiyyatın şah damarıdır



diyim ki, rahat yollara həsrət qalanların sonsuz sevinc duyğuları bəxş edir...

Lerik Rayon İcra Hakimiyyətinin dəstəyi, Dövlət Neft Şirkətinin vəsaiti ilə 27 kilometr uzunluğunda Piran-Hamarat-Vijaker avtomobil yolunun tikintisi layihəyə uyğun olaraq keyfiyyətlə davam etdirilir. Yolun iş icraçısı Pərviz Mustafayevlə görüşürəm. Çox mehriban və işgüzar, bizimlə söhbət etsə də fikri yolçakənlərin yanındadır, özü şəxsən yol tikintisinə nəzarət mərkəzindədir. Cənab Prezident magistral yolların açılış mərasimlərində iştirak edir, göstəriş və tövsiyələrini əsərgəmir. Ölkəmizdə rahat kənd yollarının salınması, mövcudların isə müasir səviyyədə yenidən qurulması hər bir bölgədə geniş vüsət alıb. Ölkə boyu yol-nəqliyyat infrastrukturunun yenidən qurulması

Azərbaycanda avtomobil yollarının tikintisi və yenidən qurulması, regionlarda yol şəbəkələrinin bərpası və təkmilləşdirilməsi işləri uğurla həyata keçiri-

Yeni yolların tikinisi şəhər, qəsəbə və kəndləri tanınmaz etmişdir. 9 kəndi birləşdirən 27 km-lik



Pərviz müəllim sözüne dəvəvəm edərək deyir: - Biz layihəni icra edərkən

kəsiyini genişləndirmişdir. Dərələrdə su keçən 30 yerlərdə iri diametli dəmir-beton boruları



raq texnika vasitəsilə kəşləşdirilmişdir. Artıq Hamarat kəndinə qədər olan məsafədə torpaq işi başa çatmış, yola asfalt döşəməyə hazırlıq gedir. Zənnimcə yolçakənlərimizin keyfiyyətli işi göz qabağındadır.

Pərviz Mustafayev yol tikintisində çalışanlardan razılıqla danışdı. Dedi ki, hazırda yol tikintisində 44 müxtəlif növü texnika işləyir. Yükdünü özünübaladan ağır tonnaajlı maşınların sürücülərindən Ariz Əhmədov, Nüsrət Qasımov, Mütəllib Ruhullayev, Məqsəd Abiyev, Həmid Adıgözəlov, Seyidağa Nəbiyev, Qalası Şirəliyev, Pərviz Köçəriyev, İlham Ağayev, Vəfa Hüseynov, Qiyasəddin Əliyev, Samir Məmmədov gündəlik tapşırıqlara vaxtında əməl edir, boşdayanmaya yol vermir.

Əlbəttə, sürücülərlə yanaşı ekskavatorçuların, qreyderçilə-

derçi Qasımov Ələsgər, mexanik Camal Şirvanov və başqa iş yoldaşlarının əməyi alqışa layiqdir.

Bizi yolçakənlərlə görüşərək sakinlərin razılığını eşitdik. Daster əraisi icra nümayəndəsi Sahil Əşrəfov, təqaüdü müəllim, Hüseynağa Hüseynov, həkim Nizami Suvarov, Qılıqov kənd sakini Natiq Səfərov, usta Heybət Əşrəfov, Daster bələdiyyəsinin sədri Mirsadiq Əşrəfov, Orucəli Şiriyev və digərləri əraziyə yeni yol çəkməyə göstəriş verən Prezidentə, yol inşaatçılarna minnətdar olduqlarını bildirdilər.

Yeri gəlmişkən, bacarıqlı və öz işinin ustası olan yol inşaat mühəndisi Pərviz Mustafayev haqqında bir neçə yarpaq söz desək yerinə düşər. Pərviz müəllim 15 ildir beynəlxalq layihələrdə iştirak edir.

O, Bakı-Şamaxı, Lənkəran-Astara, Kürdəmir-Ucar, Qəbələ və digər yolların tikintisində çalışıb. Hazırda Lerikdə yol tikintisi ilə məşğuldur. Özündən danışmağı sevməyə də xalqa lazımlı işi hər cür tərifi layiqdir.

Biz yol inşaatçılarından ayrıldıq, kənd sakinlərinin söhbətlərini dinlədik, rahat yolla maşın irəlilədikcə könlümüz rahat oldu. Piran-Hamarat-Vijaker avtomobil yoluna asfalt örtük çəkildikdən sonra yol daha abad, yarasızlıq görünəcək, məsafələq qısalacaq, Lerikin bu zonasının yol problemi öz müsbət həllini tapacaq.

İdris Mütəlliboğlu



2018-ci ildə də intensiv şəkildə davam etdirilir. Belə layihələrdən biri də Lerik rayonunda hazırda həyata keçirilir, qeyd et-

dir. Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında yol-nəqliyyat sektorunu ən perspektivli sahələrdən birinə çevirmişdir.



Piran-Hamarat-Vijaker yolu da bə raziləri canlandıracaq, iqtisadiyyatı möhkəmləndirəcək, əhalinin rifahını yaxşılaşdıracaq,

yolun mövcud 7 kilometrlik asfalt örtük hissəsini, yolun çiyin hissələrindən bitki qatını qazılıb yoldan kənarlaşdırmış, yolun en



qoyulmuş, yolun relyefinə uyğun sünni qurğular tikilmişdir. Yolun yataq hissələrinə seçilmiş yerlərdən daş, qum və çinçil daşına-

rin adlarını çəkməsək ədalətsizsünni qurğular tikilmişdir. Yolun yataq hissələrinə seçilmiş yerlərdən daş, qum və çinçil daşına-

Tədbirlər planına uyğun

Lənkəran Regional Qaz İstismarı İdarəsinin Lerik xidmət sahəsinin mühəndis-texnik işçiləri 2018-2019-cu illərin payız-qış mövsümünə hazırlıqla əlaqədar altı ay ərzində bir sıra işlər həyata keçirmişlər. Tədbirlər planına uyğun olaraq Lerik şəhərinin H.Aslanov küçəsində yerüstü aşığı təzyiqli (d-57 mm) 80 metr qaz kəməri, Hamarəşə kəndi ərazisində "Relax" istirahət mərkəzinin qarşısında (d-159) 364 metr müxtəlif diametrlə qaz kəməri çəkilmişdir.

"Təmiz qaz" xidməti tərəfindən aşkar edilmiş 99 ədəd qazsızması vaxtında aşkar edilərək qarşısı alınmışdır. İş qrafikinə əsasən aylar üzrə qaz tənzimləyici şkaflara 214, siyirtmələrə isə 428 dəfə texniki baxış keçirilmiş və təmir işləri aparılmışdır. Həblə təmir-bərpa xidməti tərəfindən aşkar edilmiş 517 ədəd qazsızması halları ləğv edilmiş, 200 ədəd əyilmiş dayaqlar düzəldilərək dibləri bərkidilmişdir.

Bununla yanaşı Lerik və Ordahal qazpaylayıcı stansiyadan qidalanan 83125 p/m müxtəlif diametrlə qaz kəmərlərinin kipliyi sınaq edilərək aşkar olunmuş qazsızmaları ləğv edilmiş, qaz təsərrüfatına diqqət artırılmışdır.

Azərbaycan Prezidenti İlham Əliyev ölkədə yaşayan vətəndaşların mavi qaz yanacağı ilə təmin edilməsini diqqət mərkə-

zində saxlayır. Bunu dağlıq Lerik rayonunun timsalında görmək mümkündür. On illiklər ərzində mavi yanacağa həsrət qalmış əhali göstərilən diqqət və qayğıni yüksək dəyərləndirir. İndi Lerik şəhəri və 48 yaşayış məskəni mavi qazla təmin edilmişdir. Əvələ və Dürğan kəndləri bu il yanacaq təmin olunub.

Görülən işlərlə yanaşı, təmir-bərpa və qışa hazırlıq işləri davam etdirilir. 2018-ci il üçün tədbirlər planında nəzərdə tutulmuş müxtəlif diametrlə 12 ədəd yeni siyirtmə və 1 ədəd yeni qaztənzimləyici şkafla Blaband, Lüləkəran, Zərdəbəre və Lerik şəhərində ilin sonuna kimi quraşdırılacaq. Bütün bunlar deməyə əsas verir ki, sahəmizin mühəndis-texnik işçiləri, təmirçiləri əhaliyə layiqincə xidmət etmək üçün daxili imkanlardan səmərəli istifadə etməklə öhdələrinə düşən vəzifəni layiqincə icra edəcəklər.



Ülfət Babirov,
Lənkəran RQİ-nin
Lerik xidmət sahəsi
üzrə rais müavini



Azərbaycan əhalisinin sayı açıqlanıb

İlin əvvəlindən ölkə əhalisinin sayı 18 min 260 nəfər artaraq 2018-ci il aprel ayının 1-i vəziyyətinə 9 milyon 916 min 345 nəfərə çatıb.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əhalinin bir kvadrat kilometrə düşən sayı 115 nəfər olub. Əhalinin 52,9 faizi şəhər yerlərində, 47,1 faizi kənd yerlərində məskunlaşmış, 49,9 faizini kişilər, 50,1 faizini isə qadınlar təşkil edir.

Cari ilin yanvar-mart ayları ərzində Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 32 min 954 doğulan körpə qeydə alınıb və bu göstərici əhalinin hər 1000 nəfərinə 13,6 təşkil edib. Doğulan körpələrin 610-u əkiz, 30-u üçəmdir. Yeni doğulan körpələr arasında qızların xüsusi çəkisi 47,1 faiz təşkil edərək hazırda hər 100 doğulan qıza 114 oğlan düşür (bioloji norma 105-107 təşkil edir). Doğulanların cins

nisbətinin pozulması ümumi əhalinin cins strukturunu da dəyişir. Hazırda hər 1000 kişiyyə 1005 qadın düşür.

Birinci rübdə ölkədə 15 min 403 ölüm hali qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə ölüm səviyyəsi 6,6-dan 6,4-ə qədər azalıb.

İlin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 12 min 932 nikah və 3 min 556 boşanma halları qeydə alınıb, əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Yanvar-mart ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün 1010 nəfər Azərbaycana gələn, 301 nəfər isə Azərbaycandan gedən qeydə alınaraq, miqrasiya saldosu müsbət 709 nəfər təşkil edib.

Tütünçülük gəlirli sahədir

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıq və tövsiyələri ilə yenidən dirçəldilən kənd təsərrüfatı sahələrindən biri də tütünçülükdür. Ölkəmizin ayrı-ayrı bölgələrində tütünçülük sahəsində tarixən yaxşı ənənələr formalaşsa da müəyyən bir dövr ərzində tütünçülük yaddan çıxmışdı. Prezidentin tütünçülüğün inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində son illər bu gəlirli sahə inkişaf etməkdədir. Təsərrüfatlarda daha qiymətli növlərdən olan "Virciniya" növü tütün əkininə və istehsalına daha çox üstünlük verilir.

Lerik Rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsi müdirinin müavini Vüqar Mirzəyev tütünçülüğün hazırkı vəziyyəti, inkişaf perspektivləri və mövcud problemlərlə əlaqədar olaraq deyir:

- Ölkə başçısının tapşırığına əsasən rayonumuzda da ənənəvi tütünçülük sahəsinin inkişaf etdirilməsinə diqqət xeyli artmışdır. Ra-

yonun təbii iqlim şəraiti də buna imkan verir. Bu il bildirdikdən çox - 27 hektarda tütün əkilmişdir. 19 ərazidə tütün becərilir. Vizezemin, Osiodərə, Piran ərazilərdə əməkdaşlıq, gəlirli sahə olan tütünçülüyə daha çox maraq göstərilir. Şitillər torpağa vaxtında və aqrotexniki qaydada köçürülüb, bitkilər yaxşı inkişaf edir. Tütünçülüyə diqqət artırılarsa həm hektarın məhsuldarlığı yüksələr, həm də tütünçülərin, fermerlərin gəliri artar, sosial rifahı yaxşılaşar.

Tütünçülərin üzleşdiyi problemlərdən danışarkən V.Mirzəyev deyir:

- Biz tütünçülərlə tez-tez görüşürük. Onları daha çox narahat edən iki əsas məsələdən şikayətlənirlər. Tütünçülüğün inkişaf etdirmək üçün suvarma sistemi yoxdur, sutularlar çox azdır. Yığılmış məhsulu qurutmaq üçün 3 yerdə müasir tipli qurutmaxanalar tikmək lazımdır. Bunun üçün qeyri-hökumət təşkilatları ilə iş aparılır, yəqin ki, müsbət nəticə verəcəkdir.

"Lerik"



Sürücülər, qaydaları pozmayın!

Əziz sürücülər! Son zamanlar yol-nəqliyyat hadisələrinin qarşısının alınması və hərəkət iştirakçılarının intizamının artırılması məqsədilə ölkədə genişmiqyaslı profilaktik tədbirlər keçirilmiş, informasiya-kommunikasiya texnologiyaları tətbiq edilməklə texniki vasitələrlə yol hərəkətinə nəzarət sahəsi genişləndirilmişdir. Lakin bütün bunlara baxmayaraq, yenə də sürücülər tərəfindən yol hərəkəti qaydalarının kobud şəkildə pozulması səbəbindən maddi ziyanla, ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisələri baş verir.

Məlum olduğu kimi, nəqliyyat vasitələrinin nasaz vəziyyətdə olması da çox vaxt yol-qəza hadisələrinin baş verməsinə səbəb olur. Ona görə də sürücülər idarə etdikləri avtomobillərini yexniki cəhətdən saz vəziyyətdə saxlamalı və texniki standartlara uyğun gəlməyən, o cümlədən tormoz sistemi, sükan idarə mexanizmi, xarici işıq cihazları və konstruksiyasının digər ünsürləri nasaz olan nəqliyyat vasitələrini avtomobil yollarında idarə etməməlidirlər.

Yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozulması səbəbindən baş verən yol-qəza hadisələri daha ağır nəticələrə səbəb olur. Odur ki, yük və sərnişin daşıma fəaliyyəti ilə məşğul olan sürücülər nəqliyyat vasitələrini idarə edərkən daha məsuliyyətli, daha diqqətli olmalı və qayda pozuntularına qətiyyətlə yol verməməlidirlər.

Müxtəlif kənd təsərrüfatı təyinatlı nəqliyyat vasitələrinin (traktorların və s.) qoşqularında adamların daşınmaz yolverilməzdir. Kənd təsərrüfatı ilə məşğul olan şəxslər belə daşımaları yalnız nəqliyyat vasitələrinin salonunda və ya müvafiq qaydada avadanlıqlaşdırılmış kuzovda təhlükəsizlik qaydalarına riayət edilməklə həyata keçirilməlidirlər.

Cari ildə yol hərəkəti qaydalarını pozan 265 sürücü barəsində inzibati protokol tərtib edilmiş və inzibati Xətalər Məcəlləsinin müvafiq maddələrinə əsasən onların barələrində inzibati qaydada tədbirlər görülmüşdür. Ötən müddət ərzində



2 yol-nəqliyyat hadisəsi baş vermiş nəticədə 2 nəfər ölmüş, 4 nəfər isə xəsarət almışdır.

Həmişə yaxşı bilir ki, nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə etmək olmaz. Lakin yenə də bəzi məsuliyyətsiz sürücülər nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edir və hətta sərxoş vəziyyətdə yol-nəqliyyat hadisələri törədirlər. Əlbəttə ki, əməkdaşlarımız belə halları aşlar etdikdə, həmin sürücülər inzibati məsuliyyətə cəlb edilir və barələrində qanunamüvafiq tədbirlər görülür.

Qələbin kənd sakini Məmmədov Mirdadaş Ələsgər oğlu isə "VAZ-21214" markalı, 90 HO 150 dövlət qeydiyyat nişanlı avtomobili sərxoş vəziyyətdə, Lüləkəran kənd sakini Məmmədov Vidadi Qələmirzə oğlu "VAZ-21063" markalı, 43 BB 704 dövlət qeydiyyat nişanlı avtomobilini sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən əməkdaşlarımız tərəfindən saxlanılmış və barələrində inzibati qaydada tədbirlər görülmüşdür. Belə ki, Məmmədov Mirdadaş Ələsgər oğlu Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 333.1-ci maddəsinə əsasən 400 manat, Məmmədov Vidadi Qələmirzə oğlu isə İnzibati Xətalər Məcəlləsinin 334.1-ci maddəsinə əsasən 500 manat məbləğində cərimə edilmişlər.

Noda kənd sakini Ağayev Vüsal Cəlil oğlu "QAZ 3110" markalı, 43 BD 259

dövlət qeydiyyat nişanlı avtomobilini sürücülük hüququ olmadan sərxoş vəziyyətdə idarə edərkən qarşadan əks istiqamətdə gələn URAL 43203 markalı, 43 BB 709 dövlət qeydiyyat nişanlı yük avtomobilinin hərəkət yoluna çıxıb həmin avtomobillə toqquşmuşdur. Hadisə zamanı avtomobillərə maddi ziyan dəyşə də, xoşbəxtlikdən ölənlər və xəsarət alanlar olmamışdır. Baş vermiş hadisə əməkdaşlarımız tərəfindən qanuna müvafiq olaraq sənədləşdirilmiş və Ağayev Vüsal Cəlil oğlu barəsində toplanmış material tədbir görülməsi üçün aidiyyəti üzrə rayon məhkəməsinə göndərilmişdir.

Hər il olduğu kimi, bu il də yanvar ayının 1-dən başlayaraq nəqliyyat vasitələrinə dövlət texniki baxışa həyata keçirilir. Sürücülər idarə etdikləri nəqliyyat vasitələrini müəyyən edilmiş müddətdə dövlət texniki baxışına təqdim etməlidirlər. Nəqliyyat vasitələrinin müəyyən edilmiş müddətdə dövlət texniki baxışına təqdim etməyən sürücülər Azərbaycan Respublikası İnzibati Xətalər Məcəlləsinin 339.1-ci maddəsi ilə məsuliyyət daşıyırlar və buna görə 50 (əlli) manat məbləğində cərimə nəzərdə tutulmuşdur. Nəqliyyat vasitələrinin mühərrik, ban, şassi, aqrəqat nömrələrinin və digər xüsusiyyətlərinin aydın görünməsi məqsədilə avtomobillər texniki baxışa təqdim ediləndə, eyni zamanda nəqliyyat vasitələrində rəqəmləri pozulmuş, əzilmiş və digər qüsurları olan dövlət qeydiyyat nişanlarının yeniləri ilə əvəzlənməsi, habelə yük avtomobillərinin və avtobusların dövlət qeydiyyat nişanlarının onların kuzovunun arxa divarlarında təkrar yazılması və rəqəmlərinin ölçülərinin mövcud standartlara uyğunluğu diqqət mərkəzində saxlanılmalıdır.

Əziz sürücülər! Heç vaxt yol hərəkəti qaydaları pozmayın, qaydalara riayət edin. Əgər qaydalara riayət etsəniz nə yol-qəza hadisəsi törədersiniz, nə də cərimə olunarsınız.

Xanhüseyn Səmədov,
Lerik RPS-nin DYPB-nin rəisi,
polis mayoru



50-ci kilometrədəki inşaat materialları mağazasında başqa yerlərə nisbətən materiallar daha ucuz satılır və keyfiyyətinə zəmanət verilir.

Mağazada işləyən Səyadulla Ağayevin xidmətindən hamı razılıq edir. Buyurun gəlin, mağazanın qapısı hər zaman üzünüze açıqdır.

Paleolit dövrünün Büzeyir mağarası



Yaşı minilliklərdən xəbər verən paleolit dövrünün yadigarı, tarixi Büzeyir mağarası...

Alimlər deyirlər ki, bura dünyanın ən qədim insanların yaşadığı məskənlərdən biridir. Tarix elmləri doktoru, professor Əsədulla Cəfərov Büzeyir mağarasını kəşf edərək barəsində tutarlı tarixi dəlillər göstərmişdir.

Vətən yolunda


Xalq Cümhuriyyətinin rəhbərlərinə bu şeiri həsr edirik.

Bu Vətən yolunda nələrlə etmədik, Millet darda idi, deyib gümediz. Dərdləri kimsəylə bölə bilmədik, Çalışdıq, vuruşduq Vətən yolunda.

Çətin sınaqlardan mərdənə keçdik, Düşməni hiyləsini ağılla biçdik. Çatdıq azadlığa, şərbətin içdid, Qorxmadıq, vuruşduq Vətən yolunda.

Şərqdə qurdunuz Xalq Cümhuriyyəti, Cahan alışıqladı bu qətiyyəti. İmzalar içində tanı milləti, Çalışdıq, vuruşduq Vətən yolunda.

Dalğalandı üçrəngli bayrağımız, Qəlblərdə həkk oldu sizin adınız. Qorxmadı, dönmədi saf ədalətiniz, Çalışdıq, vuruşduq Vətən yolunda.



Əkrəm Xürremi



Xoş xatira ilə

Rayon ictimaiyyətinə itki üz vermişdir. Muxtarov Həsənağa Museyib oğlu 88 yaşında uzun sürən xəstəlikdən sonra dünyasını dəyişmişdir.

Həsənağa Muxtarov 1930-cu ildə Molan kəndində anadan olmuş, məktəbdə orta təhsil almış, təsərrüfat işləri ilə məşğul olmuşdur. Ali təhsil alan H.Muxtarov Bakı Ali Partiya məktəbini bitirmiş, 1986-cı ildə Lerik rayon Partiya Komitəsində təlimatçı işləmişdir. O, 1975-80-ci illərdə Lerik rayon Aqrar-Sənaye Birliyinin baş direktoru vəzifəsinə təyin edilmişdir. Lerik rayon Üzümçülük Birliyi ləğv edildiyi üçün vəzifəsindən azad edilmişdir.

H.Muxtarov 1986-cı ildə rayon təsərrüfat hesablı texniki təchizat bazasının direktoru vəzifəsinə təyin edilmişdir. 1989-cu ilin oktyabr ayında rayon aqrarkombinatının baş direktorunun birinci müavini işləmişdir. 1991-ci ildən N.Nərimanov adına sovxozun direktoru vəzifəsinə təyin edilmiş, bir il sonra eyni adlı kolxozun sədri seçilmişdir. 1996-cı ildə Lerik rayon Aqrar-Sənaye Kombinatının baş direktoru təyin edilmişdir.

H.Muxtarov rəhbər vəzifələrdə təyin olunduğu dövrlərdə həmişə inkişafa və tərəqqiyə nail olmuş, əhalinin maddi rifah halının yaxşılaşmasına çalışmışdır.

O, dəfələrlə rayon sovetinin deputatı seçilmiş, raykomun plenum üzvü olmuş, respublikanın bir sıra mötəbər məclisələrində iştirak etmişdir. Əməyi layiqincə qiymətləndirilmiş, orden və medallara layiq görülmüşdür.

H.Muxtarov bir ziyalı, ağısaqqal kimi də rayon ictimaiyyəti arasında, el-obada yüksək nüfuz sahibi idi, həmişə tərəqqiyə xeyirxahlığa çalışmışdır.

H.Muxtarov aramızdan getsə də onun xatirəsi uzun zaman dostlarının qəlbindən silinməyəcəkdir.

Başımızın tacı, gözümüzün nuru



Dahi yazıçı Viktor Hüqo demişdir: "Dünyada körpə qiğiltisindən əzəmətli himn yoxdur". Körpə qiğiltisi əzəmətli himndirsə, körpə-hələ dünyada nələrlə baş verdiyindən xəbərsiz olan məsum uşaq - nəfəsi kimi özü də pak olan, heç bir günah batmayan, ata-anası üçün əzizdən

əziz olan körpə başımızın tacı, gözümüzün nuru, nəsil davamçımız, gələcəyimizdir. Körpə olan yerdə qeybət olmaz, adam

qəti danxmaz... Ata-analar işə gedərkən öz körpə ciyərparələrini, yaşıl fidanlarını bağçaya



aparmağa tələsir, övladlarını tərbiyəçilərə etibar edirlər. Onlar bilir ki, övladları yaxşı tərbiyə alaraq, sağlam və gümrəh böyüyəcəklər.

Lerik şəhər körpələrinin - uşaq bağçasının məhraban kollektivinə, uşaqları yaxşı tərbiyə edib, Vətənə layiq böyütmək missiyasını yerinə yetirmək vəzifəsi tapşırılmışdır. Bağçada Müstəqillik Günü və Uşaqların Beynəlxalq Müdafiə Günü münasibətilə bayram əhval-ruhiyyəli mərasim keçirilmişdir. Tədbiri Nübar Ağayeva açmış, sözü bağçanın müdiri Lalə Əliyevaya vermişdir. O bayram münasibətilə təbriklər söyləmişdir. Nailə Nəsirova hazırlıq qruplarını təbrik etmiş, onlara sağlam böyüməyi arzulamışdır.

Tədbirdə uşaqlar şeir söyləmiş, mahnı oxumuş və rəqs etmişlər.



Allah rəhmət eləsin!

Lerik RİH başçısı Rövşən Bağirov və rəhbərlik etdiyi aparatın işçiləri vaxtsız vəfatından kədərləndiklərini bildirir, başsağlığı verirlər.

Şingədulan kənd ərazi icra nümayəndəsi Nəbi Mirzəyev, məktəb direktoru Xansayad Əsgərov, ağısaqqallardan Gülağa Əbdülov, İsa İsmayilov, Aşur Qasımov Həsənağa Muxtarovun vaxtsız vəfatından kədərləndiklərini bildirir, başsağlığı verirlər.

Babək Şükürov, Novruz Əşrəfi, Xəzər Babəli oğlu, Anar Ramazanov, Rasim İmanov, Elvin Yusifov sinif yoldaşı

Raminin faciəli vəfatından kədərləndiklərini bildirir, başsağlığı verirlər.

Redaktor
İdris ŞUKURLU

Təsisçilər:
Lerik Rayon İcra Hakimiyyəti və "Lerik" qəzetinin redaksiyası
H/N:AZ05A11B33080019447400220174
VOEN:6300050071

Lisenzia № V 280
İndeks 96935
Hər kəs öz imzasına cavabdehdir.
Əlyazmalar geri qaytarılır

Redaksiyanın ünvanı:
Lerik şəhəri,
Nizami küçəsi
Tel: (070) 520-73-91

Qəzet "Son Dakika" MMS mətbəəsində hazır diapozitivlərdən çap olunmuşdur.
Tiraj: 500
Sifariş: 487

